

Güloğlan Dünya

**GÜNAHINI BİLƏN
DÜNYAM**

(şə'r'lər)

Sumqayıt – 2001

Az (037)

Sair Güloglan Dünya (Dünyamaliyev Güloglan Dünyamalı oğlu) 1949-cu ildə Qarbi Azərbaycanın Qaşan rayonunun Baharlı kəndində, müəllim ailəsində anadan olmuşdur. 1966-ci ildən Sumqayıt şəhərində yaşayır. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiştir. Sumqayıt Elmi-tədqiqat layihə institutunda işləyir.

«Günahını bilen dünyam» müəllifin ilk şe'rler kitabıdır. Yurd həsrəti, vələn sevgisi, bu sevgidən yaranan ağrı-acılar, təbiət gözallılıklarının bədii tərənnümü, haqsızlıqlara qarşı barışmazlıq kitabda toplammış şe'rlerin əsas mövzusunu təşkil edir.

G — 4505070623
(037) 2001

© «Sumqayıt», 2001



Mənim

Haqsız yerde haqq deməsem,
Yanar ağızım, dilim mənim.
Yixılandan yapışmasam,
Qurumazmı elim mənim?

Haqq yoludu xalqın yolu,
Bu yol çatın, bu yol ulu.
Qatlanmazdı qoşa qolu
Bir olsaydı elim mənim.

Vətən mənim and yerimdi.
Dözünmüdü, təporimdi,
Hər çəngili gəvhərimdi,
Hər tikani gülüm mənim.

Ayırıldılar

Felək geyindi bəm-bəyaz
Dərdli göldi yenə bu yaz
Sızladi, susdu telli saz
Məni teldən ayırdılar

Məlunla rastlaştı elim,
Qismatına düşdü zülüm,
Ağlar qaldı «Qazan» gölüm,
Məni göldən ayırdılar.

Yasa batdı oba, mahal
Pozuldu eldə cah-cələl.
Qıfillandi arxac, qahal,
Məni çöldən ayırdılar.

Nankor bizi bərkə saldı,
Külli varidatı aldı,
Bağça-hağım vıran qaldı
Məni guldən ayırdılar.

Bəhər verməsə də qamış,
Kökü üstə pərvazlanmış.
Mən yurdumda kök atmamış,
Məni eldən ayırdılar.

Ayrılma

Vurulmuşam vətənimin seyrinə,
Allah, məni bir telindən ayırma.
Gərək ola bilsəm, xeyir-şərinə
Sən ömrümü əməlimdən ayırma.

Lap dəyişib təbiət öz gərdişin,
Aqıl susub, naşı görür hər işin.
Azalsa da hərarəti günəşin,
Heç vaxt məni tər gülüməndən ayırma.

Hər bir ömrün zəfəri var, dari var,
Hər bir ömrə qismət olur bir rüzgar.

Qapları kəssə cəvgün, kəssə qar,
Sürümüzü öz çölündən ayırma.

Dilsiz millət olmaz, cəfəsiz ad-san,
Manqurtdı, öz soyun, köküñ, unudan.
İlahi kömək ol xalqına hər an,
Sən milləti öz dilindən ayırma.

Löhrən torpaq uca çınar bitirər,
Köle ölkə mərd oğullar itirər.
El birliyi, xoş amala yetirər
Sən xalqını haqq yolundan ayırma.

12.02.91

Millətim

Nakəs qulağında qalmayırlı öyünd,
Dar gündə seçilir, sayılır igid
Elin dar günündə mərd gedir şəhid.
Xalqın bu gününə ağla, millətim!
Vətəni bələdan saxla, millətim!

Düşməndən qisası mərd igid alar,
Nadan öz toruna düşüb alçalar,
Ağac kökü üstə min budaq olar,
Hər kəsi köküñə bağla, millətim,
Vətəni bələdan saxla, millətim!

Sevdası nur ile tutmaz zülmötin,
Zəfələt qoynunda yaşamaz metin,
Azadlıq toxumu sapıb millətim.
Pərvazlan, pöhrələn, çäglə, millətim,
Vətəni bələdan saxla millətim!

Uca şış qayalar bağlıdır dağa,
Arxalı-köklü el dönməz tapdağa,
Bir bayraq altında çevril yumruğa
Yağının gözünü dağla, millətim,
Vətəni bələdan saxla millətim!

Bilmədim

Heç vaxt arxa kölgəsində
Yata bilmədim, bilmədim.
Çox çalşdım, məqsədime,
Çata bilmədim, bilmədim.

Yer-yurd dəyişib üzünü
Tapa bilmirəm düzünü
Namərdin bircə sözünü
Uda bilmədim, bilmədim.

Namərd məni saldı bərkə
Hey çalışdı vursun ləkə.
Çörəyimə haranı tık
Qata bilmədim, bilmədim.

Tanrı görür öz işini,
Fələk edir gördişini.
Bəxt zərinin cüt şesini
Ata bilmədim, bilmədim.

Nakəs məni schirlədi,
Haqq qapısın möhürlədi.
Köhlənimini yəhərlədi,
Tuta bilmədim, bilmədim.

Duman bürüdü dağını,
Xəzən soldurdu bağımı.
Közü sönmüş ocağını
Çata bilmədim, bilmədim.

Fələk döydü hey döşünə,
Yetəni vurdubu dışına.
Məni qatdı şor işinə,
Bata bilmədim, bilmədim.

Lələ

Ağlına arxaşan, güvənmə güça,
Zütmün kotamsan, kelisən, lələ.
Qoşuldun zalima, aldandın necə!
Vallah yelbeyinsən, dəlisen lələ.

Zehmetsiz qazancı şorəf bilirsən,
Belkə bu hərislik keçibdi irson?
Bu günün sağalmaz, yarasısan sən,
Sabahın mə'nevî şilisən, lələ.

Fağrı-sağrı çekirsen bərkə,
Soyursan zalimla, mə'lunita birgə.
Naqışlıq, bədəmlə yaraşmur türkə,
Sən şeytan hiyəsi, fe'lisən, lələ.

Əi altdan mal ahb keçirsen tina,
Satırsan bira-beş hər yetirənə.
Canımızı yeyən bit, bira, gənə,
Qanımızı soran zəlisən, lələ.

Ay zalim, saçına artıq düşüb dən,
Hələ de işiqli yollara çənsən.
Göl bad əmalindən qayıt haqqə sən,
Hərgənd, diri gözlü ölüsən, lələ.

Düşməndən al qisasını

Elin düşübdü pərsəngi
Yasa batıbdır ahəngi.
Qoy çalınsın döyüş cəngi,
Kos yağının sədasını,
Düşməndən al qisasını.

Vətənə tuşlanıb süngü,
Şəhid gedir neçə gənci.
Oyat hər yatan peleşni,
Dəf cyla şor qadasını.
Düşməndən al qisasını.

Cəsür ığid minməz türkə,
Matinləşər düssə bərkə.
Hünər yaraşıqdı türkə.
Geyin polad libasını,
Düşməndən al qisasını.

İri bar bağlıdı tağa
Qayalar söykənib dağa
Eli döndər bir yumruğa,
Dağıt nankor odasını,
Düşməndən al qisasını.

Bəsdir tutduq eldə yası,
Ayaga qalx, türk balası.
Puç olsun namərd xülyası,
Qoru şirlər obasını,
Düşməndən al qisasını.

Olaydım

Eli ata-ana bilib,
Acısını uda bilib,
Torpağını güdə bilib,
Sərvatına göz olaydım.

Doğma yurdun qucağında,
Hər künçündə, bucağında
Qalanaydım ocağında,
Yana-yana köz olaydım.

Mütiliyin daşın atıb,
Düşmənini qırıb-çatıb,
Günsəş kimi bir gün batıb,
Silinməyən iz olaydım.

Gərək

Əgər seçirsənse qararı ağıdan,
Heç vaxt ayrı düşmə ana torpaqdan.
Çiçəyi çəməndən, bari budaqdan
Saralıb-solmamış üzəsən gərək.

Mərdin yaraşığı döstdür hər yanda,
Mərd atmaz dostunu darda qalandı.
Başının üstünü duman alanda
Hər dərdə, bələya dözsən gərək.

Əcdadım qoyubdur yurdun daşını,
Bu yolda itirib bozən başını.
Vətən torpağının hər qarışını
Qoruya-qoruya gəzəsən gərək.

Vətənin

Araz qubarımdır, Gőy-göl ilqarım,
Xəzərində üzəniyəm Vətənin.
Çinqılı da vüqarımdır, vüqarım,
Kəsəyini əzəniyəm Vətənin.

Qiş sövqatın anam saxlar taxçada,
Bayram günü pay göndərər xonçada.
Kirkid olub vətən adlı xalçada
İlmə-ilmə gəzəniyəm Vətənin.

Bağlarında gözler gülür, süzülür,
Bülbül gəzir, gül əzilib-büzülür.
Budaqlara şirin meyva düzülür,
Meyvəsinə üzəniyəm Vətənin.

Həyat-baca qorunursa, yurd olur,
El dərdini çökən oğul mərd olur.
Hər ayrılıq hamıımıza dərd olur,
Hər dərdinə dözeniyəm Vətənin.

Bakı qəlbim, qoca Təbriz pirimdi,
O tay, bu tay məskənimdi, yetimdi.
Vətənimin acısı da şirindi,
Xoş günlündə süzəniyəm Vətənin.

Görmədi

Özgənin gözündə qıl axtaran kəs
Niye öz gözündə tiri görmədi?
Müti xidmətiylə ucalan nakes
Ətrafını, göyü-yeri görmədi.

Məqsədə çatınca o, hey çalışdı,
Kac yolla qəblərə asan yol açdı,
Özgənin atıyla zirvələr aşdı
Elə bil boranı-qarı görmədi,

Arxa kölgəsində gəzdi, dolandı,
Ba'zan dil çıxartdı, ba'zan yalandı.
Özü varlılıqca dövlət talandı,
Dostu tanımadı, yarı görmədi.

Çalışdı kimsəyə yaxşılıq etsin,
Darda qalanların dadına yetsin.
Fəqət bacarmadı düz yolla getsin
Tağı uralındı, bari görmədi.

Dar ayaqda ayrı düşdü elindən,
Yenə əl çekmedi bəd əməlindən.
Xalqın deyiş, tutdu namərd əlindən
İtirdi qeyrəti, ari görmədi.

Olmasa

Ağlı-kamallı olsa da bir kəs
Çoxları gen gəzər, vari olmasa.
Dar gündə tanrı da karına gəlməz.
Xeyrxah qonşusu, yarı olmasa.

Ağlıdan başına kim qoyursa tac,
Ömründə olmayıb heç kimə möhtac.
Nə qədər böyüso, ucalsa ağac,
Şöhrəti azalar bari olmasa.

Tənbəl elm öyrənməz, gəzər sərgərdan,
Ağlı elmə qazanar ad-san.
Kac yolla zirvəyə qalxsa da insan
Çatmaz amalına kart olmasa.

Suçlu, xoslu adam gecələr yatmaz,
Xalq üçün çalışan günaha batmaz.
Möhtəkir dar gündə dostunu tutmaz
Satır yurdunu da, ari olmasa.

Zəhmətsiz ad alan çox gedə bilməz.
Nadan əməlini gizlədə bilməz.
O xalq torpağında övcədə bilməz
Ağlı, tədbirli nəri olmasa.

Dünya

Sevinci yaz gördün, dərdi-qəmi qış,
Alına yazılın yazılı dünən.
Göylər kövrələndə yağdırıldı yağış,
Haqqın göz yaşıdı, gözündü dünən.

Köksüz ağac olmaz, özülsüz bina,
İstedad verilir yalnız insana,
Yaxşıya, yamana anadı, ana,
Haqqın simasıdı, özüdü dünən.

Yurdı ər ucaldar, insanı peşə,
Sınıbsa, bir daha calanmaz şüşə,
Pozulmuş ormanlar, kor qalmış çeşmə
Əsən qara yelin izidi dünən.

. Hər cıl, obanın bir dar günü var,
Zülmün, zəlalətin ömrü az olar.
Tekcə el birliliyi xalqı yaşadər,
Həyatın sehirlili sazıdı dünən.

Gelin çətinliyi biz birgə keçək,
Saf-cürük eyləyib düzgün yol seçək.
Elə ər bəzəkdi, çəmənə çiçək,
Güləğan Dünənin sözüdü, dünən.

Dünyam

Keçmişindən nə qalıbdi,
Həni o vaxt gülən dünən?
Fəqət xəyalə dalıbdi,
Günahını bilən dünən.

Allandı şirin vədlərə,
Günləri satdıq illərə,
Dərbədər oldu dağ-dərə,
Derd əlində qalan dünən.

Ölü üçün tabut taxtdı,
Diri üçün baxta-baxtdı.
El boşalıb neçə vaxtdı,
Elim olub talan dünən.

Hakim mütiləşib artıq,
Dəlləllər get-gedə artıb.
Möhtəkirler eli satıb,
Pul qazanıb kalan, dünən.

Güləğan, haqq hara baxır,
İftira arxınan axır.
Yalan tutub düzü yixır,
Ayaq tutub yalan dünən.

Binəsən dünya

Həyata günsəsi, yeri bəxş edən,
Maddi bir varlıqsan, mə'nasən, dünya.
Xilqətin dayağı, yer kürrəsidi,
Şən yer kürrəsənə binəsən, dünya.

Qartal zirvələrdə tutubdu qərar,
Hər kəsin həyatda öz qisməti var.
İlahi həyatı edir bərqərar,
Haqqın təməlisən, simasən, dünya.

Havasız gün olmaz, zəhmətsiz ad-sən,
Daim gözəllikdən kam alır insan.
Al şəfəqli göysən, ulduzsan, aysən,
Hava ümmənisən, səmasən, dünya.

İlahi can verir, bugdaya, dənə
Adam zəhmətiyle edir, min dənə.
Tənbələ, qoçağa, hər bir sakinə,
Yaxşıya, yamana, anasən, dünya.

Güloğlan, lükir ver adətə, irsə
İki gənc qovuşar qəlbəri birsə.
Şərim, xalqımı xidmət edirə,
Məni bir şair tək sanasən, dünya.

Mənim

Vətən köküm, gücüm arxam,
Qatlanmayan qolum, mənim.
Bağça - bağatına arxam,
Hər teli bir kolum, mənim.

Vətən dərdim, anam, bacım,
Səcdəgahım, foxrim, tacım.
Dar gündənde xidmət borcum,
Yolunda hər zülüm, mənim.

Köhlən at dördəmə çapar,
Nankor, el yolundan sapar,
Aqıl xalqa düz yol tapar,
Azadlıqdı yolum mənim.

İgid odu çəkə, dərd-qəm
Et dardına ola həmdəm.
Xalqa bir iş görə bilsəm,
Dərdim olmaz ölüm mənim.

Əsmə külək, əsmə külək

Bu dünyanın yası düşüb,
Fal aqılıb təsi düşüb,
Binəsinin daşı düşüb,
Əsmə külək, əsmə külək.

Yağı biza kələk galib,
Qara geyib, fələk galib,
Şer donunda «məlek» galib
Əsmə külək, əsmə külək.

Bu dönyanın çox işi kəm,
Sevinci kəm, gülüşü kəm.
Qoç igidlər olmamış cəm,
Əsmə külək, əsmə külək.

Bulanıbdi sular başdan,
Nadan sözü keçir daşdan.
Asılıdı özür yaşıdan,
Əsmə külək, əsmə külək.

Günəş üz döndərib bizdən,
Yer təkina hopubdu çən.
Torpağumda bitməmiş dən,
Əsmə külək, əsmə külək.

Ağac bağlanıbdi kökdən,
Güç asılıdı birlikdən.
Vərimiz bircə tükdən,
Əsmə külək, əsmə külək.

Haqq savaşı getməz hədər,
Güloğlan, mərd önde gedər.
Sinəsini sıpar edər,
Əsmə külək, əsmə külək.

1991-ci il

Gəlir

Qərib qəriblikdə darixib yaman,
Dönbüb öz elinə, soyuna gelir.
Külli varidatın unudub tamam,
Vələnin bit acı zayına gelir.

No qədar boy atıb, ucalsa da şam,
Yenə də köküne bağlılı hər an.
Bir vaxt öz kökünü unudan adam
İndi el-obanın toyuna gelir.

Yazda qönçəlinib çiçək açır gül,
Yayda saraldıqca bar tutur süməbüll.
Vüsəl həsrətiylə yaşıyan bülbül,
Bağa, gül əstrinin iyinə gelir.

Daşı arşəcən də atsanız ağər,
Yenə də qayıdır torpağa düşər.
Dar gündə nər oğul olub, bir əsgər,
Elin harayına, hayına gelir.

7.03.91



Olmaz

Elin, dilin soyun danan,
Manqurdu, vijdanı olmaz.
Ondan namus, qeyrət umma,
Onda qeyrət qanı olmaz.

Namərd verər eli bada,
Mərd əlindən çıxmaz xata,
Arzu ömrü yaşıtsa da,
Əcəlin amanı olmaz.

Kişi danmaz yurdun, yerin,
Dostla bölgər xeyrin-şerin.
Tək xeyrinin güdənlərin,
El içində şanı olmaz.

Bəhər umma köksüz güldən,
Güç yaranmaz tək bir əldən.
Evin tikslərədə lə'ldən,
Qəribin xoş anı olmaz.

Torpaq millatın dilidi,
Keçmişidi, bu günüdü.
Torpaqsız millət ölüdü,
Yersiz, xalqın şanı olmaz.

Çətindi

Cücarib hər yerde, kök atıb nadan,
Kökündən qoparıb atmaq çətindi.
Vətəndə yer tutub olublar «adam»,
Arxalı köpəyə batımaq çətindi.

Nakəslər, satqınlar aranı qatır,
Dəstələr yaramıb talayır-çatır,
Cinayət artdıqca, ölüm, qan batır,
Hələ ki, qatılı tutmaq çətindi.

Ehtiram, sədaqət, azablıb daha.
Xoş sözər qıtlışib, olubdu baha.
Sabırlar dözməyir fəryada, aha,
Namərd tənəsini udmaq çətindi.

Haqsızlıq yol tapıb, yad ürekliro,
Get-gedə boşalır oba, dağ-dərə.
Vətən arxalanır oğula, ərə
Odsuz bir ocağı çatmaq çətindi.

Hakimlər gücsüzdü, qorunmur haqlar,
Tamam ayılmayıb mütidi xalqlar.
Neçəki, rütbəni tutub qorxaqlar,
Qorxaq kölgəsində, yatmaq çətindi.

Mənə şair demə, ustad

Haqq izinə düşən çaxxam,
Cağlayan qəlbimə arxam.
Şə'rimdi gücüm, arxam,
Mənə şair demə, ustad.

Məhəbbət ömrün tacidi,
Eşqsız keçən gün acidi.
Könlüm şe'riyyət acidi,
Mənə şair demə, ustad.

Ürək sırlı bir adadı,
İnsan dörlü bir odadı.
Canım təbimə fədadi,
Mənə şair demə, ustad.

Sevdalı ömür yoludu,
Şövgət bitən iş uludu.
Güləğlan şe'rini quludu
Mənə şair demə, ustad.

Tələsdirir sətir məni

Məhəbbətin rəmzidi, bar,
Hərə bir rəngi xoşlayar.
Nadana yoxdu ehtibar,
Dost əl atır, tutur məni.

Mən istədim düzü, görəm,
Her eməli, izi görəm,
Kənddə dadi, duzu görəm,
Vüsəl kəndə atır məni.

Hodaqçı oturur vələ,
Xırmandə güc düşür kələ.
Yol-irizdə qurub tələ
Nakəs hər an güdürlə məni.

Şər bir yanda, haqq bir yanda,
Hökəmli verirlər son anda.
Şər üstümlə atulanda,
Şər içindən götür məni.

Bir işçi çaxxam, təkərəm,
Yar bağçasında nökərəm.
Hərdən bülbül tək səkərəm,
Şehirləyib atır məni.

Sevilən şair uludu,
Kitab biliyin yoludu.
Şe'r zəka məhsuludu,
Təbim coşub didir məni.

Yarasam elin işinə,
Güllo-bülbül görüşünə.
Güləğlan söz gelişinə
Tələsdirir sətir məni.

Bilmirəm

Xəyala dalıram, xəyalımdayam,
Köklü bir palidam, əməli payam.
Deyirəm, inanın mən yuxudayam,
Yuxumu arayıb, yoza bilmirəm.

İnsan yaşadıqca saça düşür dən,
Yazın gəlişiyələ gül açır vətən.
Könül bağçasına hərdən enib mən,
Şirin meyvələri üzə bilmirəm.

Ulu təbistin ruhudu bahar,
Qeyrəti olan kəs, xoş günə çatar.
Bağrında cürcərən arzularım var,
Hələ ki, çoxunu cəvə bilmirəm.

Allah vergi verir, mən də bir cana,
. Ürək sür'at verir damarda, qana.
Peşa soy-kökündən keçir insana,
Alın yazısıdı poza bilmirəm.

Güloğlan, azadlıq, sevinc getirir,
Köləlik mətinini qətlə yetirir.
Kölgəyə sığınan ad-san itirir,
Arxa kölgəsində gəzə bilmirəm.

Zülmət dağı

Birçə gece işıq söncək,
Zülmət dara çökdi məni.
Sis-çəmiylə gözlərimə,
Sipər çəkib, bükdü məni.

Bu qaranlıq dalgaları,
Gözlərimdə dağa döndü.
Bir anlığa təbli həkim,
Uralanmış tağa döndü.

Çox çalısdum zülmət dağın,
Qəlamimlə qazım, çapım.
İllhamımı nurlasdırıb,
Vərəq üstə yazım, yapım.

Alışdiqca zülmətə mən,
Ürəyim dərd-qəmələ doldu.
Çil-çirağım yananaçan
Bir, ümidiim çraq oldu.



İgid

(20 yanvar şəhidlərinə ithaf edirəm)

Elin cəfəsinə, qüssə-qəminə
Onun hər dərdinə sən yandın, igid.
Dözmədin yağının tə'nalərinə.
Kükreyib qəflətdən oyandan igid,
Arzun gözlərində sən oldun şəhid.

Qara yel əsəndə ana torpağa,
Qeyrəti oğultək qalxdın ayağa,
Xalqın arxasında dönüb bir dağa
Vətən keşiyində dayandın, igid,
Arzun gözlərində sən oldun şəhid.

O dəhşətli gecə nə oldu sənə?..
Tuş geldin namordin güllələrinə
Bürünüb vətənin tər güllərinə
Al qərenfillərə boyandın igid,
Arzun gözlərində sən oldun şəhid.

Köləlik zəncirin qırdı millətim

(20 yanvar şəhidlərinin əziz xatirəsinə)

Əgər, haqq yolunda boğulsa bir səs,
Bu yolda ayağa qalxacaq min kəs.
Azadlıq qətblərdə boğula bilməz,
Elliklə ayağa durdu millətim,

Köləlik zəncirin qırdı millətim.
Qurtuluşun yolu çatındı, çatın,
Zələbat qoynunda yaşamaz mətin.
Günü-gündən artdı gücün, qüdrətim
Yağının bağını yardım millətim,
Köləlik zəncirin qırdı millətim.

Haqq zəfer çalarsa, suç çıxar üzə,
Zülümət öz yerini verər gündüza.
Artıq qayitmışq sələfimizə.
Azadlıq özülün qurdı millətim,
Köləlik zəncirin qırdı millətim.

Dağ-dağa söykənər, el, oğullara,
Arxalı, köklü el, düşməz heç dara.
Məşəqqətli gündü, mərd gəlir kara,
Get-gedə yaratdı ordu millətim,
Köləlik zəncirin qırdı millətim.

Xocalı

Qara yeller əsdi sarsıldı səni,
İstədi tarixdən silsin, Xocalı.
Məşəqqətli günün ömrü az olar,
Naməndlər qoy bunu bilsin, Xocalı.

Damı or ucaldar, bağça-bağı bar,
Çəni zirvalərə qovar ilk bahar.
Tanrı özü səni etsin bəxtiyan,
Gül açsın, çöllərin gülşün, Xocalı.

Haqqı el tutursa, açılır düyün
Dəni gün dirildir, eli toy-düyün
Bəxt gülsün üzünə gəlsin o xoş gün
Ellər görüşünə gəlsin, Xocalı.

Güloğlan, nadanı kişi susdurar
Sar, qoç döyüşündə tutammasız qərar.
Arzumdu, bu savaş olsun bərqərar,
Analar göz yaşıñ silsin, Xocalı.

Xocalıya

Elsiz hər ötən gün ağrı-acıdır,
Ərenlər! El yolu aç Xocalıya!
Birlək qəlebənin tam əlacıdır,
Tutub Əskəramı, keç Xocalıya.

Gəlin evi bəzər, bahar-bar tağı,
Nadan zəhlə töker, xəzan yarpağı.
İlahi, xəzandan qorun torpağı,
Daim al şəfəqlər saç Xocalıya.

Düz hadəfə vurar mərd igidancaq,
Türkün zərbəsinə tablaşmaz alçaq.
Heç vaxt öz yurdunu unutmaz qoçaq,
Apar köç karvanı, köç Xocalıya.

Güloğlan, igidi qorxutmaz zillət,
Viçdanı olan kəs gözləməz minnət.

Har oğul gücündən pay umar millet,
Götür el bayraqın sancı Xocalıya.

Kəndim

Ana qucağından uşaq kamalar,
Sənsən elimizin anası, kəndim.
Ağac kökü üstə min budaq olar,
Ömrümün özülü, binası kəndim.

Əriqdən də olsa üzüyün qaşı,
Üzüksüz heç nədi o eşiq daşı.
Bardı, bağca-bağın zəri, daş-qası.
Toydı, hər bir ömrün mə-nası kəndim.

Namərd kölgəsində yaşamaz metin,
Həvəslə görülen iş olmaz çətin
Çiçək təbiətin, söz şə'rriyyətin,
Lalədi çölünün xinası kəndim.

Mərd igid bir eldi, səddi, qaladı,
Nankor, xəbis adam başa bələdi.
Qəfil Kırı dağında bayquş uladı,
Uçdu, Qazan gölün sonası, kəndim.

Yurdum Baharlıdı, adımı Güloğlan
Umacım şah tutdu, imamım quran.
Haqqdan bir arzum var, gəlsin o bir an,
Gülsün həqiqətin səməsi, kəndim.

Bizimdi

Dədə Ələsgərin sazı inlöyir
Boş qalmış dağ-dərə, çöller bizimdi.
Neçəki, həsrətdən qəlbər göynöyir,
Dərdli, intizarlı illər bizimdi.

Zəngəzur elində kimseñiz qalan,
Ərməz qalası tek, müqəddəs olan,
Yağı ataşindən uçub-dağlan,
Oymaqlar, obalar, eller bizimdi.

Saralda dağlan, talanan oymaq,
Vedidə, Göyçədə yadlaşan torpaq,
Ürəklərdə dərd-qəm, sinələrdə dağ,
Qəlbərdə qovrulan tellər bizimdi.

Uyuyur zirvelər Ağrı dağında,
Odlar küla dönüb hər ocağında,
Löhrən torpağının hər bucağında,
Quruyan çeşmələr, göllər bizimdi.

Həni Zəngəzurum? Həni Baharım,
Həni Göt gədiyim, həni Göt yahim?
Görünmür ovlaqda o şüx torlanım,
Soluxan çəmənlər, güllər bizimdi.

Gəlirəm

Elsiz igid, qanadsız quş heç nədi,
İntizarın qəddim əyib gəlirəm.
Sevdasız qəlb, suyu batmış çeşmədi,
Ay Baharlı, səni deyib gəlirəm.

Evlər yandı, el qovuldu, güldü xar,
Bağça-bağça gül qoynuna qondu sar.
Çəni bahar, yad-yamanı mərd qovar,
Ürəyimi dərd-qəm oyub, gəlirəm.

Xoyalımda gülşənini dolaşdım,
Neça dərə, neçə dağlar, yol aşdım,
Qaranquşla, durnalarla danışdım
Bülbül ötür, bağə dəyib gəlirəm.

Dərd-qəmini ürəyimdə yaşatdım,
İlləmimi, qismatımı oyatdım.
Süsəninə, sünbülüñə söz atdım,
Bənövşəni soraqlayıb gəlirəm.

Torpaq dənə, günsə yera verər can,
Nicat günü, damarlıarda coşar qan.
Həsrətdində yandı qəlbim oldu şan,
Ötən günü vərəqləyib gəlirəm.

Ay Güloğlan, logman dördü-sər bilər,
Əsil şair, haqq sözünü zar bilər.
Lahın ana, elin dilin ər bilər,
Eli tutub, haqqı sayıb gəlirəm.

Qaldı

El oğlu, elinə qara yel əsdi,
Zəngəzur talandı, çırığın qaldı.
Terk oldu obalar, söndü ocaqlar,
Tek birçə qurulu çardağın qaldı.

Felək çaldı, namərd saxladı dəmin,
Haqqın tapdalındı, qorq oldu gəmin.
Tamam biçilmədi yetişmiş zəmin,
Bafa arasında orağın qaldı.

Namərdin iç üzü, fikri bilindi,
Baharlı dağlı izi silindi
Obalar, oymaqlar bir-bir alındı,
Heyhat, biçənəyin, qoruğun qaldı.

Ana torpağına yağlılar doldu,
Bağçalar, bostanlar tamam pozuldu.
Danışdın sözündən dastan yazıldı,
Qəlbərdə səhbətin, sorağın qaldı.

Getirə bilmədin dövləti, mahi,
Kımlara tapşırın o, cah-cələlti,
Köçdün el qoynuna başı bələli
Elin, həyat-bacan, torpağın qaldı.

İndi kimsəsizdir yurdalar, bərələr
Sərdəndə məlaşmir sarı kərələr
Əlimizdən getdi dağlar, dərələt
Qoca Zəngəzurun növraqı qaldı.

1989-cü il

Dağlar

Halın təlaş içindədi,
Tər ciçəyim, gülüm, dağlar.
Həsrətin qəlbini didir,
Yanır ağızman-dilim, dağlar.

Yazda hər yerin sayrışır,
Çəşmələrin aşib-daşır,
Zirvən üstü tül yaraşır
Çəmənинə kilim, dağlar.

Tale bizi gözdən salıb,
Yol-irizin bağlı qahb,
Sinəmdə dərd ləpər salıb,
Aman vermir gülüm, dağlar.

Köksündə yurd sahibdi şer,
Elin düşübədə dərbədər.
Bir də haçan bəxtim güllər,
Düşər siza yolum, dağlar.

Güloğlan sen haqqı istə,
Gülsün həyat Gerdə, Kirsədə.
Baş qoyum mən döşün üstə,
Qucağında ölüm, dağlar.

1991

Darixıram

Süxurlardan sərin suyu əysilməyən,
Parıltısı göz önlündən çekilməyən,
Şırlıtıqları qulağımdan kəsilməyən,
Məlhamı sulu bulaqlarçın darixıram.

Zirveləri üfüqləri deşib, delən,
Dərələri piçildəşib xəzif gülən,
Çəmənləri lalələrlə al bəzənən,
Söz-söhbatlı dağlar üçün darixıram.

Sərvı-boylu ağacları erşə dəyen,
Tingiləri ilk baharda çıçəkləyən,
Şirin-şirin meyvələri tükənməyən,
Gül-bülbülli bağçalarçın darixıram.

Qırxbuğumun tapdanmağa qoymadığım,
Gül-çiçeyin qoparmağa qiymadığım,
Güloğlanam, səfasından doymadığım,
Min-nemətli yaylaqlarçın darixıram.

1990

Bəzəyidir

Şahin qayaların, tərlən ovlağın,
Qişa zirvelərin qar bəzəyidir.
Sonalar göllərin, bulaqlar dağın,
Beyaz dərələrin tar bozəyidir.

Baharda ötürdü bülbüller şon-şən,
Güllər qönçəsindən açıldı birdən.
Çöllərin bənövşə, bağların gülşən,
Sevən könüllərin yar bozəyidir.

Laləli, nərgizli dağlara köçək,
Lalədən don biçək, nərgizdən laçək.
Qızın tacı laçək, çəmənin çiçək,
Bağda ağacların bar bozəyidir.

Xalqın ana dili, onun səlefisi
Olub comordların şanı-şərefi.
Aşığın avazı, sazin sədəfi,
Tarzənin, Güloğlan, tar bəzəyidir.

21.02.89



Bahar galəndə

Bülbülün sohərlər hər cohcəhindən
Çiçəklər oyanır bahar galəndə.
Quşların səsindən mavi üfüqlər
Nəgməyə boyanır bahar galəndə.

Duyulur hər yerde isti nəfəsi,
Görünür çöllərdə bahar töhfəsi.
Artır könüllərin şe're həvəsi,
Mahnılar yaranır bahar galəndə.

Yenə dağda, düzdə açır çiçəklər,
Ətrini gañırı asen küləklər,
Dil açır qətblərdə arzu, diləklər
Ürəklər şadlanır bahar galəndə.

Lalelər, nərgizlər dağların gülü,
Çəmənə səribdir al-alvan tülü.
Yanır həsrət ilə boynu bükülü,
Bənövşə boyanır bahar galəndə.

Həsrətlə gözlöyir oğul da, qız da,
Arzu muradına çata Novruzda.
Ən gözəl havalar çalınır sazda,
Kosalar oynayır bahar galəndə.

Yenə üzü gülür dərənin, düzün,
Al yaşıl çöllərdən doymayırla gözüm
O keçən günlərim, söhbətim, sözüm,
Qəlbimdə dolanır bahar galəndə.

Gətiribdi

Geyib libasını yena də bahar,
Yeni gün gətirib, il gətiribdi,
Dolanıb yamacı, dərəni, düzü
Çiçək gətiribdi, gül gətiribdi.

Bülbüller sesləyir gülü görüşə,
Oyanır yuxudan şəhli bənövşə,
Zoğ atıb hər toxum, hər dən, hər rişə
Çöllərə al-alvan tül gətiribdi.

Bahardır xılqatın məlhəmi, həbi,
Artırır qəblərdə ilhamı, təbi,
Qovub ürəklərdən kini-qəzəbi,
Şirin söz gətirib, dil gətiribdi.

Bar tağı ucaldar, zəhmət ad-sam,
Gün tumu dirildər, torpaq insanı.
Sürüler dolaşib, dağ-aranı,
Ellərə təzə-ter dəl gətiribdi.

Güloğlan, hər fəslin öz müjdəsi var,
Xılqatın en zərif qızıdır bahar.
Çiçəyin şırasın çekib artılar
Şanlıra tər-tamız bal gətiribdi.

Gel, ay nur gülüşlü bahar

Təbiətin sevincisən
Fəsillərdə birincisən,
Sən rüzisən, son incisən
Gel, ay nur gülüşlü bahar.

Bağlarda qışın izi var,
Gözlərə çöküb intizar.
Gözləyirik təzə nübar
Gel, ay nur gülüşlü bahar.

Yuxudadır çəmən, meşə,
Gözlük taxıb bulaq, çeşmə,
İntizardadır bənövşə,
Gel, ay nur gülüşlü bahar!

Yalan ayaq tutub gedir
Bərəkət get-gedə itir.
Kasad olub kəto, fətir,
Gel, ay nur gülüşlü bahar.

Tamah güc gəlib kamala,
Baş qarışib cah-calala,
Tamaziyiq təzə bala,
Gel, ay nur gülüşlü bahar.

Qəm üstə köklənib kaman,
Qalbiniz olubdu şan-şan,
Gecə uzun, sökülmür dan
Gel, ay nur gülüşlü bahar.

Elin işi düşüb düyüñ,
Dərdi, səri artur hər gün,
Yollar qardır, hava çıskın
Gel, ay nur gülüşlü bahar.

Gel, ay Novruz

Təbiətin şux qızısan,
Həm dilaksən, həm arzusan.
Sən bərəkət, sən ruzusan
Gel, ay nur müjdəli Novruz.

Günəssiz açmaz bənövşə,
Və'dəsiz göyərməz meşə,
Çölələr qardı, yollar şüsha
Gel, ay nur müjdəli Novruz.

Xəzən bağça-bağı sovar,
Yaz zirvəyə çəni qovar.
Deməkdən dil olub qabar,
Gel, ay nur müjdəli Novruz.

Haqq özü səpsə də dəni,
Və'dəsiz göyərməz zəmi.
Gülə bəzeyib çəməni
Gel, ay nur müjdəli Novruz.

Güloğlanam, haqdır andım,
Düzü-düz, haqqı haqq sandım.
Qişın şaxtasında dondum,
Gel, ay nur müjdəli Novruz.

Xəzərim

Hər gələndə dənizə,
Vuruluram nə işə.
Sənsiz necə qayıdım,
Ürəyimiz bir işə.

Abşeronun bağları,
Barlıdı, səxalıdı,
Göy xəzərin sahili,
Görün nə səfəlidı.

Göy xəzərə baxıram,
Mürgüleyib boylanır.
Güneşdən nur alaraq,
Ağ-gümüşü boyanır.

Bir görünür üfüqə,
Suyu sakit olanda.
Bir ölçülür məlhəmlə,
El istidən yananda.

Qayıqdayam, qayığa,
Külək vurur, su dolur.
Qağayılar uçaraq
Qayığıma göz olur.

Piçildaşan ləpələr,
Ele bil ki, körpədir.
Qayığımı qoynunda,
Nəvazişlə tərpədir.

Harda olsam xəzərim,
Düşünürəm, anıram.
Sahilində nəzərim,
Qumlarında yanıram.

Hər goləndə dənizə,
Vuruluram nə işə.
Sənsiz necə qayıdım,
Ürəyimiz bir işə.



Dağlar məndən inciyibdi

(Məmməd Araza)

Yolun yasaq, halin təlaş,
Dağlar məndən inciyibdi.
Görüşünə varmı elac,
Dağlar məndən inciyibdi.

Yollar otlu, kollar qırıq,
Çəşmələr kor, düzlər sucuq.
Dərələr kar, evlər uçuq,
Dağlar məndən inciyibdi.

Sərdənələr boş, yurdular batıq,
El tərg etmiş dağı artıq,
Ham? – çatma, nehra, qatıq,
Dağlar məndən inciyibdi.

«Meydannı» da köpek yatıb,
«İşgə suyun» gözü batıb,
Öc olmağın vaxtı çatıb,
Dağlar məndən inciyibdi.

Dağlar dərdli, el intizar,
Ovlaqlarda qızıvurur sar,
Güloglan, haqq zəfər çalar,
Dağlar məndən inciyibdi.

Dağların

(Atam Dünyamalı Məftuna iihaf edirəm)

Ağ çiçək döşündə bənzəyir xala,
Necədə qəşəngdi xalı dağların.
Mün illər ötsədə, dəymisi dəyib,
Hələ tökülməyib xalı dağların.

Qəlbimdə dolaşır Vana hər bir an,
Dərəsin, təpəsin gazdiyim məkan.
Bir üzü yamyasıl, bir üzü əlvən,
Şən demə, cənnətmiş yali dağların.

Yaylağı səfaltı, kolu seçmədi,
Obasız dağ-dərə puçdu, heç nədi.
Üzü gül-çiçəkdi, gözü çəşmədi
Barlı-bəhərlidi kolu dağların.

Kökələyin kamamı, kökələyin tarı,
Həsrətlə gözləyir elat baharı.
Sorub gül şirəsin bal edir anı,
Dərdlərə dərməndi balı dağların.

Obalar sərvaxtdı, hava güneşli,
Zəmildər yetişmiş xırman küləşli,
Dağlar sənsəkəli, yollar atəşli,
Qanşıb yenədə xalı dağların.

Qızayı pencərli, barlı məşədi,
Bulağı elə bil şəffaş şüşədi,
Güloğlan, «Qazan göl» ülvü güşədi,
Qızarır lalesi, ali dağların.

Ata

(*Atam Dünaymali Məftunun aziz xatirəsinə*)

Nurməmməd dəresin sən gəzə-gəzə,
Çıçayo təselli, gülə tən oldun.
O, güllü-bülbüllü bağdan kam ahb,
Şe'ra, şe'rriyotə məftun sən oldun.

Bir şair həyatın şərəfle keçdin,
Çəməndən gül-çiçək, sözden dürr seçdin.
O, buz bulaqlardan məlhəm, su içdin,
Ürək coşa geldi, necə şən oldun.

Tükənməz ilhamlı bir şair idin,
Eli, el sonətin gözəl bilirdin.
Məhsur müəllimdin, bəlkə sərr idin
Qalxdın zirvelərə duman, çan oldun.

Torpaq son yeridi gövhərin-ləlin,
Bülbül tərk eyləməz heç vaxt gülşənin.
Bəzəkdi vətəna şe'r'in, qəzəlin
Güldü əməllerin, min-min dən oldun.

Ləqəbim Dünayadı, Güloğlan adım,
Zəhmət zirvəsidi, umacım, andım.
Oğul üreyimdi, şe'r qanadım,
Səyyadım, ustadım Məftun, sən oldun.

Qızım

Yerişin, gülüşün boyun-qamətin
Evimin bəzəyi, nazidi, qızım.
İncə təbəssümün, xoş taravətin
Könlümün baharı, yazdı qızım.

Öyrənə-öyrənə kamala çat sən,
Elmində, işində olmasın bir kəm.
Anaya sirdəş ol, qardaşa həmdəm.
Deyim ki, evimin gözündü qızım.

Budur nəsihətim, arzum, dileyim,
Zəhmətlə yoğrulsun halal çörəyin.
Öyrən qaydasını ləziz xörəyin,
Ananın isteyi, sözlidür, qızım.

İşində daqiq ol, sözündə mətin,
Həvəslə görülən iş olmaz çətin.
Qoru şərəfini saf məhsəbətin,
Bu ata yoludur, izidir qızım.

Hər işdən galəndə qarşuma qaçan
Şirin sözləriylə könlümü açan,
Üzündən-gözündən təbəssüm saçan
Şəfəqdir, Güloğlan qızıdır qızım.

Oğlum

Kitab xəzinədir, kitab elmdir,
Bilik qaynağından əl çəkmə, oğlum.
Sənətə, peşəyə həy pənah gətir,
Dar gündə gözündən yaş tökmə, oğlum.

Sənət dostlarınınla həmisi yarış,
Mərdlərlə, saflarla qaynayıb-qarış.
Şöhrət gətirirsa xalqına bir iş,
O işdən əlini gel çəkmə, oğlum.

Sahib ol sənətə, yaxın ol elə,
Aldauşa fitnəkar bir şirin dile.
Xidmət et Vətənə, aşiq ol gülə,
Namərd qabağında diz çökəmə, oğlum.

Ək-becar qayğıyla ana torpağı,
Qoy yansın yurdunda ata çırığı.
Bəsələ sənə düşən bağçanı-bağı,
Kimsənin payına göz dikmə, oğlum.

Düşmənə zəhm ol, dosta vəfəli,
Nadandan uzaq ol, yoxdur amalı.
Qorū torpağını, torpaq səlahi,
Torpağın üstünə qan tökmə, oğlum.

Gətiribdir

Bu qışın ilk günü dönbüb bahara,
Şax tutum gül açıb, bar gətiribdir.
Bir körpə bir evi zəngiləşdirib,
Sərvət gətiribdi, var gətiribdir.

Gəldik təbrik edək, a Nuxrat sizi,
Tancı hisz eyləsin şux körpənizi.
Turalın gülüşü, hər şəraqəq səsi,
Yurduna bər-bəzək, zər gətiribdir.

Kiçisiz yurd olmaz, od-oçaqsız sac,
Barsız həyat olmaz, fidansız ağac.
İlahi bəxş edib sizə ülvə tac,
Qol-qanad gətirib, pər gətiribdir.

Güloğlan, heç zaman əl tutmaz paxlı,
Sözdən söz üstündü, ağıldan ağıl,
«Düşmən toğmağıdır» deyiblər oğul,
Haqq özü bu cə ər gətiribdir.

Ana

Tale yazısını pozmasın yanan
Canın sağ, meydanın gen olsun ana.
Bütün məclisini bəzəsin ozan
Xoş gün özü sənə, tən olsun ana.

Çəməni gül bəzər, bağçanı bəhər
Həvəslə görüllən iş getinəz hədər
Həmişə üzünə açılsın sahər
Günün şad, dərd-qəmin kəm olsun ana.

Gözəllik qadına ezelid-i-ezəl
Haqq səni xəlq edib gözəldən gözəl
Ömrünün bağına düşməsin xəzəl
Daim gülsün çöhrən, şən olsun ana.

Güloğlanam haqqı unutmaç əsil
Zülmetsiz gün olmaz, dərd-qəmsiz nəsil.
Bəxt gülsün üzünə hər an, hər fəsil
Zəhmətin gül açısin, dən olsun ana.

Qadın

İllamlı qəlbərin ilk arzusudu,
Ümid çıraqlığı, diləkdi qadın.
Xalqın şəfa qızı, şəfqət qızıdır,
Əlləri qızıldır, zirəkdi qadın.

Elaçık müjdəni yayar qarańquş
Yalmız bed xəbərlər gətirər bayquş.
Aşmandı, üşüdər ürəyini qış
Təzə-tər qönçədi, çıçəkdi qadın.

Alovşuz od olmaz, arzusuz ürək
Haqqı vəkil tutar, haqq-sayı zirək.
Haqq-ədalət varmı, susmasın gərək,
Haqq özü xəlq edib, göyçəkdi qadın.

İlahidən vergi verilir cana,
Zəriflik kökündən keçir insana.
Güloğlanam, dedim mərdi-mərdana
Ən zərif möxluqdu, mələkdi qadın.

Mənim dünyam, mənim anam

Aydı, sübh-səhər danıldı,
Güldü, baharın canıldı
Həyatımın bir anıldı
Mənim dünyam, mənim anam.

Məlhəmdi, beçə bahıldı,
Lalə, hüsnü-camalıdı,
Gözəlliyyin timsalıdı,
Mənim dünyam, menim anam.

Bara qida verən ləkdi,
Lalə gözəllikdə tekdi,

Güler üzü bir mələkdi,
Mənim dünyam, mənim anam.

Eşqin ülvi binasıdı,
Gerçəklilikin simasıdı,
Al şəfəqli semasıdı,
Mənim dünyam, mənim anam.

O arzudu, o diləkdi,
Güneş tək xalqa görəkdi,
O, xeyirxah bir ürəkdi,
Mənim dünyam, mənim anam.

Zümrüd üzüyün qasıdı,
Zirvə dağların başıdı,
Təbiətin daş-qasıdı,
Mənim dünyam, mənim anam.

Gül üzüdü, Çiçək adı,
Güloğlandı ilk övladı,
Ana özü bir dünyadı,
Mənim dünyam, mənim anam.

28.10.2001



Olsun

(Azərbaycan gənclərinə ittah)

Ağlıdı hayatı bərqərar edən,
Elə sənət seç ki, sənət olsun.
Bir ucuz şöhrətdi qalbi incidən,
Çabş, zəhmət sənə şərəf-şan olsun.

Sirdi, mö'cüzədi torpağın təki,
Dirilik gətirər bəsləşən ləki.
Elmin sırrlarını tamam öyrən ki,
Gülsün eməllərin, çöhrən sən olsun.

Zaman dəyişməsə, açılmaz səhər,
Qəlbədə şövq olmasa, baş tutmaz zəfər.
İşini elə tut getməsin hədər,
Bar tutsun sünbülün, min-min don olsun.

Nə qədər kələkbaz olsa da tükü,
Bir gün öz toruna düşəcək bil ki.
Torpaqdı, milletin müqəddəs mülkü,
Qoru! Düşmənlərin bağlı qan olsun.

Sevdasız bir ürək, tingsiz meşədi,
Hər dərənin ömrü, hər bir çeşmodi.
Güloğlan, ömür-gün kövrək şüşədi,
Elə yazüb-yarat, qəmim kəm olsun.

Bibimiz

Bir nəslin anası, iftixarıdı
Müqəddəs qadınıdı, pirdi bibimiz.
Hər kəlməsi şirin, ürəyi geniş,
Elə bil incidi, dürdü bibimiz.

Deyərin itirmoz qızıldı, ləldi
Nəfis işlər görən zəkədi, aldı.
Xalçaya vurduğu bəzək gözəldi,
Əsil möcüzədi, sirdi bibimiz.

Güneşti dünyyanın çırığı sayaq,
İşgūzar insanların əməlin yayaq.
Qardaşa arxadı, oğula dayaq,
Evinə sütündü, pirdi bibimiz.

Pulun var dövlətin acıdı, zaman,
Hakim amansızdı, kasıb bəd güman.
Xəstəlik dərd-bəla qoy versin aman,
Allah hitz eləsin birdi bibimiz.

Xılqətin, saf eşqin töhfəsi bardı,
Hər tingin, hər gülün canı bahardı.
Zəhmətlə ucalan bibim Didardi,
Qoçaqdı, zirakdı, nərdi bibimiz.

Güloğlan, Didardi, dosta vəfahı,
Nəciblik, təmiz ad dövləti-mah.
Qədəmləri yüngül, əli şəfahı
Nurani insandı, nurdı bibimiz.

Lalə

Qanadı ucunda piyalo olan
Al güllər içinde tek-təkdi lalə.
Amandı, soluxar ehtiyatlı ol
Ən zərif çəşidli ipəkdi lalə.

Çəmənlər sayrışar, hər qönçən açcaq
Şəfqəddən don geyir, məxmərdən saçaq
Adı çiçək deyil, gül deyil ancaq
Çəmənin qızıdı, məlekdi lalə.

Tarixlər şahidi, uludu yaşı
Süsənlər, sünbüllər yarı, yoldaşı.
Çörəye qatılır dadlı xashaşı,
Dərdlərə dərmandı, diləkdi lalə.

Üzündə bombayaz naxışları var,
Tezə-tər qönçəsi püstəyə oxşar.
Gelişi, görüşü – sevinc, iftixar
Özü, yamaclarla ləçəkdi lalə.

Elim

Şux qaməlli bitməyindən,
Bu gül, elə sənsən elim.
Qoynu gül-çiçəklə dolu,
Bu çöl, elə sənsən elim.

Xalqa düzgün yol şərəfdi,
Düzlük, aşkarlıq hədəfdi.
Səmti nicata tərəfdi,
Bu yol, elə sənsən elim.

Ana dili ulu, zəngin,
Şöhrəti artıq günbegün.
Hər lehcəsi, sözü şirin,
Bu dil, elə sənsən elim.

Mənbəyi dağ qarı olan,
Qızıl balıq vari olan.
Göz yaşı tek duru olan,
Bü göl, elə sənsən elim.

İsti olur səmum yeli,
Sərinlədir Xəzri eli.
Darayır gilavar teli,
Bu yel, elə sənsən elim.

Xalçaların gül tek zərif
Tülü bəyaz, ince, xəsif.
Eva bezək, evə terif,
Bu tül, elə sənsən elim.

Qız-galını tutı dilli,
Bağça-bağı qızılıgullü.
İgidiləri telatümlü,
Bu el, elə sənsən elim.

Məni

Mən qəribəm ey İlahi,
Vətənimə yetir məni.
Həsrətdən arzum cürcərib,
Dərd yandırıb, çatır məni.

Eldən aralı düşmişəm,
Əh bir təhər ötüşmişəm.
Bar-bəhər tek yetişmişəm,
Öz kökümde bitir məni.

Ağac canın verər bara,
Qoç ığidlər düşməz dara,
Mən çatmışam ahtuzara,
El içinde itir məni.

Nadan qoyubdu qadağa,
Geda bilmirəm uzağa.
Tingəm gedirəm sadağa,
Torpağıma batır məni.

Əski gün qalbdə dolanır,
Adət gözümüzde sananır.
İçimdə bir təndir yanır,
Ovsunlayıb fəlir məni.

İşim düşübdü çətinə,
Dard güc gələnməz mətinə.
İstədim dənəm vətənə,
Arzu-dilək ötür məni.

Ayrılıq dərtdi, acıdı,
Güloğlan, dərdli bacıdı.
Vüsaf dərdin əlacıdı,
El özüne çəkir məni.

Bal arısı

Çiçekləri didə-dida,
Bac ahbidi bal arısı.
Canım fəda edə-edə,
Qocalıbdi, bal arısı.

Yer, şəfa tapar günəşdən,
Sünbüл gülلنir, tutur dən.
Hər saf, hər tömiz işindən
Güç alıbdi, bal arısı.

Dözüb hər dərdə, zillətə,
Bağlanıb daim zülmətə.
Ömrün həsr edib zəhmətə,
Ucalıbdi, bal arısı.

Cox işləyib, az yaşayıb,
Ürək yanıb, göz yaşarıb,
Ömrü boyu düz yaşayıb,
Ac qahıbdi bal arısı.

Ac göz qurd

Harda bir ov görmüsən,
Uzatmışan burnunu.
Can atmışan birtəhər,
Doldurasan qarnını.

Neçə ana qarnını,
Yaralayıb, oyınmusan.
Neçə-neçə balanı
Gözü yolda qoymusən.

Öyünüb dedi: «Görün,
Neçə qoyun qırmışam».
Ta demədi mən neçə
Yetim boynu burmuşam.

Ela bahar gələndə

Yaz qovar sisi-çəni,
Sevinc qovar dərd-qəmi.
Daranıb, durur zəmni,
Çöle bahar gələndə.

Səma nurlu bir ümman,
Sahil boyu al-əlyan.
Sonalar üzür rəvan.
Göle bahar gələndə.

Çəmən oyanıb durur,
Lala boyanıb durur,
Bənövşə boynun burur,
Ela bahar gələndə.

Bənövşə

Yazın həsrətiylə boynu bükülü
Yollar boyunan qızdı bənövşə.
Adı çiçək deyil, gül deyil, belkə,
Baharin özüdü, yazdı bənövşə.

Ciçəkdən-ciçəyə qonar arılar,
Salar gənçliyini yada qarılar.
Hələ quzeylərdə qışın qarı var,
Kolların dibində gözdü bənövşə.

Ətri, təravəti - kənül xoşluğu,
Güloğlan Dünyanın təzə qoşduğu,
Bahara qoşduğu, yaza qoşduğu
Ən gözəl nəğmədi, sözdü bənövşə.

5.03.89

Fəridə

Ela bil lalədi, tər bənövşədi,
Təzə-tər çiçəyim, gülüm Fəridə.
Hər dərənin ömrü, hər bir çeşmədi,
Çəşmə ol, gül açım elim Fəridə.

Gül bağın bezəyi, sona göllərin,
Günəş kaimatın, sənət əllərin.
Gördüyüñ hər işin, hər əməllerin,
Ziyatım, daş-qasıım la'lım Fəridə.

Dünya min illərdi qurubdu bino
Keçmişin unudan, çatmaz xoş günə
Ömrüm bəs edərmi, hər dilayinə,
Hər günüm, hər ayum, ilim Fəridə.

Duruşu nikbindi, baxışı gülaş,
Canında təpər var, qəlbində atəş.
Bağçana nur saçın, hər zaman günəş,
Bar tutsun hər tingin, telin Fəridə.

Obasız dağ-dərə puçdu, heç nədi,
Üzük yadigardı, bar nişanadı.
Güloğlan eşqindən bil, divanadı,
Aşıq ol, şad olum, gülüm Fəridə.

Ləblərin

Təzə-tər qönçədi, açıb indicə
Bahar laləsidi, aldi ləblərin.
Aysan, doğulmuşan elə bu gecə,
Ağlımı başından aldi ləblərin.

Yalnız tər çiçəkdən kam alar beço,
Şair, şairdirsa, kərək dürr seço.
Zənbur çiçeyisən, incisən necə,
Şirindi, şəkerdi, baldı ləblərin.

Qurbanəm xilqətin gözel payına,
Lale duruşuna, şümşad boyuna.
Bənizi bənzəyir, ilk yaz ayına,
Süsəndi, sünbüldü, güldü ləblərin.

Hər kişi ər olmaz, hər tapıntı zər,
Hər kəsin bəxtinə, düşər bir ülkər.
Güloğlan saf eşqo olubdu nökər,
Onu, kəməndino saldı ləblərin.

Gülür

Ovsunlayıb günəş, bəzəniib çəmon,
Baharı götürüb, yenə yaz gülür.
Sevdalı ürəklər qovuşur bu dəm
Arzular çağlayır, dodaq, göz gülür.

Bu ulu qaydadi, qız gedər ərə,
Mərd toyun bəzəyer, bir el, bir dərə.
Musiqi qarışır, şəraqət səslərə,
Xanəndə oxuyur, kaman, saz gülür.

Alqış bu məclisə, alqış bu günsə
Saf eşqdən kam alan düşməz çətinə.
Sağlıqlar söylənir bəy şərofino,
Bəy, galin sevinir, çöhra, üz gülür.

Bu gün şöslənir, ailə çırığı,
Baci, qardaş qurub, bu tömtarağı.
Mahmudi, oyundu toyun marağı,
Qız, galin oynayır, işvə-naz gülür.

Bircə diləyim var, ilahi sendən,
Sevib-sevilənlər olsunlar həmdəm.
Güloğlan, şe'r de, məclisə hərdən
Toy-büsət şənlənir misra, söz gülür.

A dostlar

Arzular çin olub ilahi bu gün
 Gül açib, çəmənim, çölüm a dostlar,
 Kənül istayıdi, Şəhla, Ənvərin
 Toy eşq körpüsüdü, bilin a dostlar.

Bahardı, müjdəsi vətənin, elin,
 Zəhmətdi, zirvəsi hər saf əməlin.
 Vağzalı çalınsın süzsün bəy,gəlin,
 Qol-açib oynayım, gülüm a dostlar.

Sevdasız hər ötən ömür acıdı,
 Mərdlik, mərdanlılık könül tacıdı.
 Sevən ürəklərin eşq olacıdı,
 Eşqidir, çiçeyim, gülüm, a dostlar.

Güloğlan, gözəldən alırlar həbi,
 Yaralı qöplərə məhamdi ləbi.
 Gur-şaraq neğmələr artırır təbi,
 Çağlayır ürəyim, dilim, a dostlar.

Gözəlim

Yalnız ürəyimdə kök atıb kədər,
 Gel mənə sirdaş ol, tay ol gözəlim.
 Eşqin bir dəryadı, quruyub gedər,
 Çağlayan çeşmə ol, çay ol gözəlim.

Tale saxavotin verib bahara,
 Geliş qərq edir çöfű güzəra.
 Sənsizlik səmami edibdi qara,
 Gel mənim dünyamda ay ol gözəlim.

Sevdalı ürəkdə artdıqca ilham,
 Qəlbin hər telində közərir bir şam.
 Eşqin ormanında azmışam tamam,
 Sən mənə həyan ol, hay ol gözəlim.

Behərdi mey'arı külli xılqotin,
 Saf qızıl itirməz heç vaxt qiymətin.
 Məhəbbət gülşəndi, Güloğlan mətin,
 Ömrümə bahar ol, yay ol gözəlim.

Mavi gözəlim

Gözüne baxanda gözərim yanar,
 Yanar yanağında köz, mavi gözəlim.
 Qəlbimdə gizlənen arzular donar
 Titrek sözlərinə düz, mavi gözəlim.

Bahar müjdəsison, təzə-ter nübar,
 Sən varsan kölnümde nə çovğun, nə qar.
 Sevincimi götür, dərdini qaytar,
 Ömrümün bağında göz, mavi gözəlim.

Badam loçayıdi, çiçəkdi alın,
 Guldü, bənövşəndi alnınında xalın.

Xılqətə bəzəkdi lalə camalın
Hərdən bir boylanıb söz mavi gözlüm.

Mən tingəm, fidanam, sən min budaq ol,
Xəyalam, yuxuyam həqiqət, haqq ol.
Sübə, səhər şəhiyəm, yaşıl oymaq ol,
Olum sinən üstə, iz mavi gözlüm.

Aşıqəm

Dilimiz, dinimiz bir
Hər oğul saxlamır, sırr.
Mayası, düz, canı dürr,
Bir haqq sözə, aşiqəm.

Nur çılenir elima,
Çəmən dönür kılıme.
Çölü nazlı galına,
Şurlu yaza, aşiqəm.

Elə bil aydı baxan,
Sübdü, günəşdi çıxan.
Hər an şimşek tek çaxan,
Ala gözə aşiqəm.

Daramıb göy çəməni,
Gözleyir Gøyçə manı.
Gül-çiçeklər maskəni,
Dağa, düzə aşiqəm.

Eşqin oduyla yanın,
Yanaqları allanan.
Gelin tek siğallanan
Qəşəng qızı aşiqəm.

Qəzəl


Cənnətdə də tənha gəzsən, sağalmaz qəlb yarası,
Sənsən dərdli ürəyünün xilaskarı çarası.

Gülşenindən gül də dordim qəmim heç azalmadı,
Mənə canlı gül lazımdı, ey ömrümün parası.

Ürək vurmaz, əvez eisen başqa qanla, qanımı,
Oldum oluz yaşınadək, eşqinin avarası.

Tər bənövşəm. Gülzariya, qonub könülümün quşu
Qoyma sönə xəlif çoşan təbimin fəvvərəsi.

Sevən könül matin olar, gözüm tutubdu səni
Gülögənin özgə kəslə, yox sevgi məcarası.



Qəzəl

Dedim ey yar, qəlbən gələn ürək sözüm anasan,
Aşiqin bıl, istəməz ki, saf eşqini danasan.


İnanma hər şirin sözə, elə bıl sübh yeldi,
Aşiqinə sadiq ol ki, sən ömrümö monasan.

Söylö şux dılıbərim, sən kimin eşqiyle yanırsan,
Yəqin bıl ki, könülüm iştir eşqindən kam alasan.

Ey gözəlim al yanagnı, məftunu edir görəni,
Çünki, bütün el-ohada, ən zərif bir sonasan.

Tər-bənövşəm, ay baxışım ruh verir hər bir kəsə.
İnan, yalqız üreyimə həyat verən sımasan.

Nazlı yarın şəhla gözün ram edir, Güloğlanı,
Naz etmə, bəlkə məni ömrüñə sırdas sanasan.



MÜNDƏRİCAT

	səh.
I bölmə	
Mənim	3
Ayırıldilar	3
Ayrılma	4
Millətim	5
Bilmədim	6
Ləle	7
Düşməndən al qisasını	8
Olaydım	9
Görək	10
Vətənin	11
Görmədi	12
Olmasa	13
Dünya	14
Dünyam	15
Binesən dünya	16
Mənim	17
Əsmə külək, əsmə külək	17
Gəlir	19
Olmaz	20
Çətindi	21
Arasında	22
Oldu	23
Mənə şair demə ustad	24
Tələsdirit sətit məni	24

Bilmərəm	26
Zülmət dağı	27
İgid (20 yanvar şəhidlərinə ithaf edirəm)	28
Kötəlik zəncirin qırdı millətim (20 yanvar şəhidlərinin aziz xatirəsinə)	28
Xocah	29
Xocaliya	30
II bölmə	
Kəndim	31
Bizimdi	32
Gəlirəm	33
Qaldı	34
Dağlar	35
Darıxıram	36
Bəzəyidi	37
Bahar gələndə	38
Gətiribdi	39
Gəl ay nur gülüslü Bahar	40
Gəl ay Novruz	41
Xəzərim	42
Dağlar məndən inciyibdi	44
Dağların	45
Ata	46
Qızım	47
Öğlüm	48
Gətiribdir	49
Ana	50
Qadın	50

Mənim dünyam, mənim anam	51
Olsun	53
Bibimiz	54
Lala	55
Elim	56
Məni	57
Bal arısı	58
Aç göz qurd	59
Ela bahar gələndə	60
III bölmə	
Bənövşə	60
Fəridə	61
Şəhərin	62
Gülür	63
A dostlar	64
Gözəlim	64
Mavi gözüm	65
Aşıqəm	66
Qazal	67
Qazal	68

Nəşriyyatın direktoru: A.Mansurzadə
Redaktor: İ.Hacıyev
Kompiuter yığımı: L.Məmmədova
Dizayn: S.Salayeva
Korrektor: Ş.Dünyamaliyeva

Güləğan Dünya. "Günahını bilən dünyam"
şə'r'lər. "Sumqayıt" nəşriyyatı, 2001. 72 səhifə

Yığılmaga verilib – 14.11.2001
Çapa imzalanıb – 24.11.2001
Format – 60x90 1/32
Çap vəraqi – 2,25
Sayı – 200
Sərbəst qiymət.

Kitab "Sumqayıt" nəşriyyatının qızılı ilə
çap olunmuşdur.